

## Gənc futbolçuların sürət-güç hərəki qabiliyyətinin inkişaf etdirilməsi

Əliyev İ.S., Əliyev S.A.,  
Aslanov Ə.V., Sadıqov Ü.İ.,  
Hacıyeva N.M.

Məqalədə gənc futbolçuların sürət, güc və hərəki qabiliyyətlərinin inkişaf etdirilməsindən, həmin prosesin idarə edilməsinin məzmunundan bəhs edilir. Məqalədə müxtəlif növ fiziki hazırlıqların öyrənilməsi, integrasiyası və bu integrasiyanın qarşılıqlı təsirinin imkanları açıqlanır.

Məqalədə həmçinin gənc futbolçuların sürət-güç, hərəki qabiliyyətlərinin aşkarılmasının elmi-pedaqoji əsaslarından da bəhs olunur.

**Açar sözlər:** hərəki qabiliyyətlər, futbol, təlim-məşq, hazırlıq prosesi, fiziki hazırlıq, bacarıq və vərdişlər

**Ключевые слова:** двигательные способности, футбол, учебно-тренировочный, подготовительный процесс, физическая подготовка, способности и навыки

**Key words:** motor abilities, football, training, preparatory process, physical training, skills and abilities

Müasir futbolda uğurlu nəticələrinin qazanılması yüksək hazırlığa malik gənc futbolçulsız mümkün deyildir. Çünkü komandanın ehtiyat oyunçuları yaxın gələcəkdə əsas heyyətə daxil edilərək aparıcı qüvvəyə çevrilmə-

lidir. İstənilən futbol komandasının müvəffəqiyyət əldə etməsi üçün üç amil əsasdır. Birinci, futbolçuların texnikası, ikinci, taktikası, üçüncü isə hər bir oyunçunun ümumi funksional vəziyyəti (fiziki, mənəvi-iradi, psixoloji və s.)

Yüksək texniki ustalığa və taktiki təfəkkürə malik futbolçunun fiziki hazırlığı qənaətbəxş olmadığı halda öz texniki ustalığını tam göstərə bilmir, çox nadir hallarda topa sahib olur və qapıya vurduğu zərbələr zamanı zərbəsi çox zəif olur. Fiziki keyfiyyətlərin sürət və sürət-güç keyfiyyətinin yüksək təzahürü futbolçuya öz texniki və taktiki imkanlarını tam açmağa şərait yaradır (Б.А.Аркадев, 1990, Б.М.Биткин, 1999, В.В.Газзаев, 2005)

16-17 yaşlı gənc futbolçuların idman məşqinin təcrübəsi və ədəbiyyat mənbələrin araşdırılması zamanı belə nəticəyə gəlmək olar ki, bu sahədə həllini tapmamış məsələlər çoxdur. Sürət-güç hərəki qabiliyyətinin inkişafı və idarə edilməsi problemi də həll edilməmiş olaraq qalır. Müasir elmi və metodiki ədəbiyyatlarda futbolçuların sürət-güç hərəki qabiliyyətinin inkişaf etdirilməsi müəyyən dəlillərlə verilmişdir. Buna baxmayaraq, mövcud metodiki və elmi-tədqiqat işlərinin nəticələri ümumi xarakter daşıyır. 16-17 yaşlı gənc futbolçuların sürət-güç hərəki qabiliyyəti oyun xüsusiyyətlərindən yaranan bütün ünsürləri özündə eks etdirmir.

16-17 yaşlı gənc futbolçuların sürət-güç hərəki qabiliyyətinin inkişaf etdirilməsinin öz spesifik xüsusiyyətləri vardır. Təcrübəli mütəxəssislərin fikrinə görə, 15-17 yaş gənc futbolçuların sürət-güç hərəki qabiliyyətinin inkişaf etdirilməsi üçün ən əlverişli vaxt hesab olunur və həmçinin bu yaş dövrü sürət-güç hazırlığının baza əzasını təşkil edir. (Качалин Г.Д., 1986, Кочетков А.П., 1988, Понделник В.В., 1997).

Ona görə də uşaq və gənclərin futbolunda sürət-güç keyfiyyətinin səmərəli inkişaf etdirilməsi

birinci dərəcəli məsələ kimi ya-naşılmalıdır.

Son dövrlərdə mütəxəssislərin apardığı tədqiqatlar və futbolçuların hazırlanması ilə əla-qədar proqramların təhlili göstərir ki, gənc futbolçularla sürət-güç istiqamətli məşqlər onlarda zədə-lənmələrin qarşısını alır və idman nəticələrinin artımına zəmin yara-dır (V.M.Badrov, 1971, O.I.Blo-xin, Arkadyev A.B., 1984, Ka-çalin, 1986, Koçetkov A.P., 2000 və s.).

Hazırda mütəxəssislər sürət-güç hərəki qabiliyyətinin inkişaf etdirilməsinə iki mövqedən yana-şırlar. Bir qrup mütəxəssislər belə hesab edirlər ki, 16-17 yaşlı gənc futbolçularda sürət-güç hərəki qabiliyyətinin inkişaf etdirilməsi yalnız topla icra edilən hərəkətlərə həyata keçirilməlidir. İkinci qrup mütəxəssislər isə belə hesab edirlər ki, bu istiqamətli hərəkətlərin bir hissəsi topsuz icra edilməlidir. İkinci qrup mütəxəssislərin fikirlərinə üstünlük verilir, çünkü topla icra edilən fiziki hazırlıq hərəkətləri zamanı futbolçular əsas diqqəti topa nəzarətə yönəldir və buna görə də öz fiziki imkanlarını tam bürüzə verə bilmirlər. Sürət-güç hərəki qabiliyyətinin inkişafının idarə edilməsi texnologiyasının xüsusiyyətlərini (topla və

topsuz icra edilən hərəkətləri) özündə əks etdirən tədqiqatlara rast gəlinmir və ya çox azdır.

Yuxarıda əksini tapmış məsələlər apardığımız işin aktuallığını və tədqiqatın istiqamətini müəyyən etməyə imkan verir.

Belə fərz olunur ki, 16-17 yaşlı gənc futbolçularında sürət-güt hərəki qabiliyyətinin inkişafı komandanın yüksək nəticələr əldə etməsinə zəmin yaradacaqdır.

Tədqiqatın əsas məqsədi 16-17 yaşlı gənc futbolçuların sürət-güt hərəki qabiliyyətinin tədqiq edilməsi və inkişaf etdirilməsidir. Bunun üçün aşağıdakı tədqiqat vəzifələrinin həlli planlaşdırılmışdır:

1. 16-17 yaşlı gənc futbolçuların sürət-güt hərəki qabiliyyətinin inkişaf səviyyəsinin müəyyən edilməsi;

2. 16-17 yaşlı gənc futbolçuların zədələnmələrinin səbəblərini müəyyən olunması və onların profilaktikası;

3. 16-17 yaşlı gənc futbolçuların sürət-güt hərəki qabiliyyətinin inkişaf etdirilməsinin vasitə və metodlarını müəyyənləşlirmək;

4. 16-17 yaşlı gənc futbolçuların sürət-güt hərəki qabiliyyətinin inkişaf etdirilməsinin metodikasını hazırlamaq və təcrübədə yoxlamaq

Tədqiqat işində aşağıdakı metodlardan istifadə olunmuşdur: ədəbiyyat mənbələrinin təhlili, pedaqoji müşahidə, sorğu, pedaqoji eksperiment, riyazi hesablamalar.

Tədqiqatın obyekti –16-17 yaşlı gənc futbolçularının hazırlıq prosesi olmuşdur.

Tədqiqatlarda ilk dəfə olaraq elmi dəlillərə əsaslanaraq 16-17 yaşlı gənc futbolçuların sürət-güt hərəki qabiliyyətinin dörd mərhələdən ibarət inkişaf etdirilməsinin metodikası hazırlanacaqdır: “hazırlayıcı”, “təşkiledici”, “icraedici” və “yekunlaşdırıcı”. Bu mərhələlərin hər birinin öz məzmunu və vəzifələri vardır .

Sürət-güt hazırlığında müxtəlif üsul və vasitələrin optimal uzlaşdırılması sayəsində istiqamətli fiziki yüklenmələrin idmançılarda fiziki hazırlığın səviyyəsinin yüksəlməsinə səbəb olur və özünü, əsasən, illik məşq prosesində daha bürüzə verir.

Futbolçuların fiziki hazırlıq səviyyələri göstəricilərinin yüksəldilməsi prosesi özünü daha çox eksperimental qrupda sürət-güt qabiliyyətinin inkişaf etdirilməsi üçün hazırlanmış məşq prosesinin idarə edilməsinin texnologiyasında göstərir. Fiziki yüklenmələrin oyun hərəkətləri vasitəsilə həyata keçirilməsi futbolçularda fiziki iş

qabiliyyətinin yüksəlməsinin təmi-natçısına çevrilir.

Gənc futbolcuların sürət-güç hazırlıqlarının daha səmərəli vasi-tələrinə aiddir: topsuz hərəkətlər – qısa məsafələrə müxtəlif çıxış vəziyyətlərindən start qaçışları; 30 m-dən 200 m məsafəyə və mak-simal sürətlə və əyri-üyrü qaçışlar; hoppanmalar, yeriş və qaçışla hoppanmalar; trenajordan istifadə etməklə hərəkətlər, yaylı hərə-kətlər; şanqla, girlə, qantellərlə və həmçinin topa icra edilən hərə-kətlər; topa sürəti artırmaqla qaçış, start sürətinin topa reaksiya tezliyi ilə icra edilməsi; xüsusi hərəkətlərin topa tezliyi və hərə-kətlərin dəqiq icra edilməsi.

İdman ustalığının əldə edil-məsinin əsas şərtlərindən biri də, idmançı orqanizminin uzun müd-dət ixtisaslaşma xüsusiyyətlərindən asılı olaraq morfo-funksional dəyi-şikliyə uğramasıdır (Ю.В.Бер-хощански, 1985). İxtisaslaşmanın funksional göstəricisinin iki növü qeyd edilir: orqanlarda və hərəki bacarıqlarda. Birinci halda hərəkət aparatın ixtisaslaşması baş verir. İkincidə isə, bütünlükə orqanizm səviyyəsində baş verən müxtəlif funksiya və bacarıqların uyğun-laşma dinamikasında istiqamət və sürət dəyişkənliyi eyni deyildir: funksional artım, idman ustalığı.

Futbolçularda idman usta-liğının artırılması fiziki keyfiyyət-lərin inkişafını tələb edir. Hərəki qabiliyyətlərin (fiziki bacarıqların) birinin digərinə təsiri istər inkişaf prosesində, istərsə də onların tə-zahürü zamanı görünür. Ona görə də 16-17 yaşlı gənc futbolcuların təlim-məşq prosesində hərəki qabiliyyətlərin hamısını inkişaf etdirmək lazımdır, bu qarşılıqlı ifadə və təzahür imkan verir ki, mənimsənilmiş istənilən texniki fənd müvəffəqiyətlə icra edilsin (И.А.Кошибахтиев, 1975; Г.П.Ко-цалин, 1986)

Hərəki qabiliyyətlərin ineq-rasiya olunması fərziyyəsinin geniş şəkildə qəbul edilməsinə baxma-yaraq, bu prosesin fizioloji mexa-nizmi kifayət qədər tam öyrə-nilməmişdir.

Hərəki qabiliyyətlər arasında əlaqələr aşağıdakı formada olur (Л.А.Стаунякичус, 1983):

- “Müsbət” - bir hərəki qabiliyyətin inkişafı digərinin də inkişafına şərait yaradır;
- “Neytral”, hərəki qabiliyyətin inkişafı prosesində birinin digərinə təsiri olmur;
- “Mənfi” bir hərəki qabi-liyyətin inkişafı digərinin inki-şafına və ya səviyyəsinə pis təsir edir.

Hər hansı bir hərəki qabiliyyətin inkişaf səviyyəsinin digərinə keçməsi də mümkündür (B.M. Заскорски, 1966). Hərəki qabiliyyətlərin inkişafına belə yanaşma belə bir fikrə gəlməyə əsas verir ki, hərəki qabiliyyətlərin hər birinin təzahür etməsinin əsasında fizioloji mexanizm durur (Э.Б.Сологуб, 1978).

Hərəki qabiliyyətlərdə, əsasən, aşağıdakılardır: əzələ qüvvəsi, sürət, dözümlülük, cəldlik və əyilgənlik. Bir çox müəlliflər əsas qabiliyyətlər sırasında sürət-güt imkanlarını insanın əsas hərəki qabiliyyəti kimi qeyd edirlər.

Futbolçularda sürət-güt hərəki qabiliyyətinin inkişafı və idarə edilməsi prosesinin əsasında hansı mexanizmin durduğunu aşadıran zaman məlum olur ki, idmançıların orqanizmində aşağıdakı uyğunlaşma dəyişiklikləri baş verir (Н.А.Беркштейн, 1996; М.С.Брилл, 1980; Й.В.Верховински, 1988; Э.А.Климов, 1984; В.В.Ландышов, 1993; Ф.Э.Леевик, 1981; А.С.Солодков, Э.В.Сологуб, 2001 и др.):

- MSS-də imkanların yüksəlməsi ilə əzələlərə və periferik orqanlara qıcıqların nəql olunması gücünün artması, hərəkətlərin koordinasiyası üçün müvafiq təminatın yaradılması;

- İcra edilən işin xüsusiyyətinə və rejiminə uyğun olaraq sinir-əzələ sisteminin ixtisas yönümlü morfofunksional uyğunlaşması;
- Gərgin əzələ fəaliyyətinin enerji təchizatı sisteminin yüksəldilməsi;
- Organizmin bütün fizoloji sistemlərinin funksional imkanlarının genişləndirilməsi ilə hərəki fəaliyyətin təmin edilməsi;
- Orqanizmdə sistemlararası münasibətin formalasdırılması ilə yüksək fiziki iş qabiliyyətinin təmin edilməsi.

Hərəki qabiliyyətlərin inkişafı bir çox hallarda irsi xüsusiyyətlərdən asılı olur. Bununla bərabər fərdi inkişafın əsas aparıcı mexanizmi şərti refleksdir. Bu mexanizm hər bir insanın hərəki fəaliyyətinin keyfiyyət özəlliklərini təmin etməklə, qarşılıqlı təzahür xüsusiyyətlərini eks etdirir. Hərəki vərdişlərlə müqayisədə hərəki qabiliyyətlərin icrası zamanı onun dərk edilməsi daha az xarakterikdir, burada, əsasən, orqanizmdə biomexaniki, morfoloji və vegetativ dəyişikliklər önemlidir (А.С.Солодков, Э.В.Сологуб, 2001).

Qüvvə, hərəki qabiliyyətin, fiziki hazırlığın əsasıdır, bütün

hərəkətlərin icrası zamanı (istər standart dövrü dəyişən, istərsə də qeyri-dövrü idman növlərində, idman oyunlarında) və fiziki keyfiyyətlər vacibdir.

Əzələ qüvvəsi xarici müqavimətin dəf edilməsi bacarığıdır. Onun qiymətləndirilməsi zamanı mütləq və nisbi əzələ qüvvəsi fərqləndirilir. Əzələnin mütləq qüvvəsi bütün qüvvə tələb edilən hərəkətlərin icrasında maksimal izometrik gərginliyin yaranması ilə xarici müqavimətin dəf edilməsi təmin edilir. Məs: ağırlıqqaldırma istər təkanla, istərsə də birdən qaldırma mütləq qüvvə iştirak edir. Əzələnin nisbi qüvvəsi idmançının öz çəkisinin dəyişməsi ilə təzahür etdiyi qüvvədir. Məs., tullanma hərəkəti zamanı.

Əzələnin təqəllüs rejimindən asılı olaraq, statik (izometrik) və dinamik (izotonik) qüvvə fərqləndirilir. Dinamik iş zamanı partlayış qüvvəsi adlanan hal onun sürət-güt imkanları ilə müəyyən sürətin və ya idman alətinə start sürətinin verilməsini xarakterizə edir. Bu hərəki qabiliyyət idmançının hopanma, sıçrayış hərəkətlərində, futbolda isə topa zərbələrdə təzahür edilir.

Partlayış qüvvəsinin təzahürü zamanı qüvvənin yaranması kəmiyyətdən çox, onun vaxta görə

artması vacibdir. Qüvvənin çoxalması vaxtı maksimala qədər nə qədər azdırsa, hoppanma hərəkətinin nəticəsi bir o qədər çox olacaq.

İnsanın sürət-güt imkanları irsi xüsusiyyətlərdən çox asılıdır. Mütləq izometrik qüvvədən fərqli olaraq, (Ə.B.Cologub, B.A.Taymazov, 2000), bir çox idman hərəkətləri qısa vaxt çərçivəsində qüvvə və sürətin maksimal təzahürünü tələb edir.

İdman hərəki tapşırıqların icrasında yaxşı nəticə əldə etmək üçün sürət hərəki qabiliyyətin kifayət qədər yaxşı inkişafına nail olmaq lazımdır. Sürət elə bacarıq formasıdır ki, hərəkəti qısa vaxt ərzində icrasını nəzərdə tutur. Sürətin iki forması-kompleks və elementar forması fərqləndirlir.

Təbii idman fəaliyyəti şəraitində sürət, adətən, kompleks formada ifadə olunur. Bu zaman sürət hərəki fəaliyyəti və qısamüddətli işləri digər qabiliyyətlə birlikdə icra edir.

Sürətin elementar formada ifadə olunmasına aşağıdakılardır (A.K.Moskatova, 1983):

- Bir hərəkətin ümumi sürəti (və ya bir hərəkətin vaxtı), məsələn, tullanmalar;
- Hərəkətin reaksiya vaxtı – latent (gizli) adı dövri (seçmə imkan olmadan), mürəkkəb (seçmə

ilə) sensomotor reaksiya, hərəkət edən obyektə reaksiya, müəyyən məna kəsb edən ani hərəkətlərdə, o cümlədən futbolda özünü təzahür edir;

- Hərəkətin maksimal sürəti.

Döyünlük, xüsusi işin yerinə yetirilməsi zamanı onun səmərəliliyinin aşağı salınmadan uzun müddət və ya müəyyən vaxt çərçivəsində yüksək keyfiyyəti icra olunmasıdır. Onu həmçinin yorulmaya qarşı dayanma və işgörmə qabiliyyəti də adlandırırlar (Э.Б.Сологуб, Б.А.Таямазов, 2000). Döyünlüğün iki forması fərqləndirilir: ümumi və xüsusi.

Ümumi döyünlüğün fizioloji əsasını insanın aerob imkanlarının yüksək səviyyədə olması və bunun hesabına fiziki iş qabiliyyətinin uzunmüddətli olmasıdır. Ümumi döyünlüğün səviyyəsi işləyən əzələlərə oksigenin çatdırılmasından asılıdır. Bu əsas etibarilə ürək-damar və tənəffüs sistemlərinin - oksigen daşıyıcı sisteclərin işi ilə bağlıdır.

Döyünlüğün xüsusi forması orqanizmin müxtəlif xarakterli dəyişikliklərə və xüsusi fiziki yüklenmələrə uyğunlaşması ilə əlaqədardır. Məs: uzaq məsafəyə xizək sürmədə aerob və anaerob işin nisbəti 95% və 5%-dir; akademik avarçəkmədə 2 km

məsafəyə 70% və 30%; sprint qaçışında 5% və 25%-dir. Bu proses insan orqanizminin vegetativ funksiyalarına və hərəkət aparatına müxtəlif tələbatın olmasından irəli gəlir (Э.Б.Сологуб, 1999).

Döyünlüğün inkişafı fizioloji ehtiyatlarının və onların səfərbərlik imkanlarının böyük həcmdə artırılması ilə əlaqədardır. Bir çox mütəxəssislər (Й.А.Эрполайев, 1985; З.А.Виксане, 1989 və b.) belə bir fikirdəirlər ki, təlim-məşq prosesində idmançının beyninin funksional imkanlarının səfərbər edilməsi bacarığı gizli yorulmanın dəf edilməsinə gətirib çıxarıır.

Müəyyən edilmişdir ki, məşq prosesinin təsiri ilə futbolçuların prosesinin işləyən əzələlərinin hüceyrələrində mitoxondrilərin sayı artır və OMS-nin ölçüsü yüksəlir. Döyünlüğün inkiaşfi bilavasitə mitoxondrilərin sayının artması və əzələlərin oksidant bacarığının artması hesabına (OMS hesabına deyil) artır. Məşq nəticəsində döyünlük 3-5 dəfə artır, skelet əzələlərinin oksidant imkanları və mitoxondrilərin sayı 2 dəfə çoxalır, OMS isə yalnız 10-15 % yüksəlir (Й.В.Верховански, 1988; О.Аргон, 1993).

Yuxarıda sadalananlardan belə qənaətə gəlmək olar ki,

dözümlülüğün submaksimal şiddətli işin icrasında yeri OMS-dan nə qədər asılıdırsa, skelet əzələləri və tənəffüs sistemi ilə də bir o qədər bağlıdır.

Fiziki hazırlığın əsas hərəki qabiliyyətlərinə əyilgənlilik və cəldlik də aiddir. Cəldlik hər bir insanın fərdi xüsusiyyətidir, idman məşqi zamanı çox yaxşı inkişaf etdirilir.

İdmançı orqanizminin funksional vəziyyətinin qiymətləndirilməsi üçün P.M. Bayevski, tərəfin-dən hazırlanmış orqanizmin funksional vəziyyətinin qiymətləndirilməsindən istifadə edilmişdir. Bundan əlavə Ştanqe və Qençə sinağı ilə tənəffüs aparatının hipoksiyaya dözümlüyü müəyyənləşdirilmiş, yorulma indeksi hesablanmış, teppinq-test aparılmışdır.

İllik təlim-məşq və oyun dövründə 16-17 yaşlı gənc futbolçuların məşğələlərində keçirilən eksperimentlər zamanı orqanizmin ilkin və son fiziki hazırlıq səviyyəsi öyrənilmişdir.

Təlim-məşqi prosesinin səmərəliliyinin oyuncuların məşğələlərə motivasiya olunmasından asılılığın xüsusi qeyd etmək lazımdır. Eksperimental tədqiqatın keçirildiyi müddətdə çimərlik futbolçularının fiziki hazırlığının inkişaf səviyyəsi ilə texniki

hazırlığı arasındaki əlaqə öyrənilmişdir.

16-17 yaşlı gənc futbolçuların sürət-güt hərəki qabiliyyətlərinin inkişafının təlim-məşq prosesində idarə edilməsi texnologiyasının səmərəliliyini qiymətləndirmək üçün bir çox futbolçularının orqanizminin funksional vəziyyəti və fiziki hazırlıq səviyyəsi öyrənilmişdir. Eyni zamanda, 16-17 yaşlı gənc futbolçuların yarış fəaliyyətində göstərdiyi nəticələrə görə idman ustalıqlarının müqayisəli təhlili də aparılmışdır.

Pedaqoji eksperiment proqramının işləniş hazırlanması üçün mövzu ilə bağlı ədəbiyyat mənbələrinin təhlili ilə anket sorğusunun nəticələri qeyd olunmuşdur.

Eksperimental texnologiya ilə pedaqoji təsirin idarə edilməsi futbolçuların yüksək idman formasının qorunub saxlanılmasına kömək edir. Eksperimental qrup məşqlərinin məzmununun əsasını hazırlıq mərhələsində sürət-güt hərəki qabiliyyətinin inkişafını nəzərdə tutan təlim-məşq programı tərtib edilmişdir. Eksperimental qrupun məşqlərində aşağıdakı vəzifələrin həlli nəzərdə tutulmuşdur:

1. Sağlamlığın möhkəmləndirilməsinə nail olmaq, sürət-güt hərəki qabiliyyətinin inkişafına təsir edən fiziki hərəkətlərin fiziki inkişafın yüksəlməsinə, orqanizmin müxtəlif sistemlərinin funksiyalarını normallaşdırmasına, mərkəzi sinir və vegetativ sistemlərin fəaliyyətini yaxşılaşdırmasına nail olmaq çox vacibdir.

2. Yüksək fiziki iş qabiliyyətinin saxlanması və oyunçuların yorulmaya qarşı dayanıqlığının artırılması. Təlim-məşq prosesində xüsusi məşq komplekslərindən istifadə edilməsi ilə işgörmənin yüksəlməsinə, tənəffüs, ürək-damar sistemi funksional vəziyyətin yüksəlməsinə yorğunlığın inkişafının uzadılmasına, hipodinamika reaksiyasının inkişafının qarşısının alınmasına nail olmaq.

3. Futbol meydançasında topla və topsuz yerdəyişməni hərəki tezliyin və ümumi fiziki mədəniyyətin yüksəldilməsi üçün idmançıların koordinasiyanın, elastikliyin daha da yüksəldilməsi, hərəki fəaliyyət imkanlarının nəzərəçarpan dərəcədə artırılmasına, dəyişikliklərin yaranmasına nail olmaq.

4. Sürət-güt hərəki qabiliyyətinin inkişafını nəzərdə tutan məşq prosesinin müstəqil təşkili

vərdişlərinin təkmilləşdirilməsinə nail olmaq.

Aparılmış tədqiqat göstərdi ki, eksperimental qrupun idmançılarının əksəriyyəti (90-95%) çimərlik futbolçularının sürət-güt istiqamətli hazırlıq prosesinin idarə edilməsi texnologiyasının, onların fiziki iş qabiliyyətinə və idman ustalıqlarının artımına müsbət təsir etmişdir.

16-17 yaşlı gənclik futbolçularının sürət-güt hərəki qabiliyyətlərinin inkişafının təlim-məşq prosesinin idarə edilməsinin təcrübə və nəzəri təhlili tələb edir ki, eksperimental və nəzarət qruplarda alınan nəticələr müqayisə edilsin. Məlum texnologiyanın tətbiqi məqsədi ilə futbolçuların illik məşq dövründə yarış və məşq fəaliyyətlərinin fiziki iş qabiliyyətinə təsiri öyrənilmişdir.

Nəzarət qrupuna daxil edilmiş oyunçularının illik məşq prosesinin sonunda fiziki iş qabiliyyətinin aşağı düşməsi müşahidə olunmuş və bunun səbəbi aşağıdakılardır:

- 1) Sinir prosesinin fəallığının azalması (ilkin səviyyə ilə müqayisədə orta hesabla 6,07,7);
- 2) ÜVS artması, 7,8%;
- 3) 16-17 yaşlı gənc futbolçuların hər iki qrupunda pedaqoji eksperimentin təşkil

edildiyi müddətdə fiziki hazırlıq vəziyyətinin dinamikası öyrənilmişdir.

Kardiorespirator sisteminin bəzi göstəricilərinin müayinəsi sürət-güç keyfiyyətinin inkişafına təsirinin müsbət olduğunu təsdiqləmişdir.

16-17 yaşlı gənc futbolçuların idman fəaliyyətlərinin təhlili və apardığımız tədqiqatın nəticələri göstərir ki, fiziki hazırlığın səviyyəsi oyunçuların

idman fəaliyyətinin təcrübəsindən birbaşa asılıdır. Belə bir qanuna uyğunluq müəyyənləşdirilmişdir ki, fasiləsiz olaraq uzun müddət idman fəaliyyəti ilə məşğul olanların fiziki hazırlıqlarının inkişaf səviyyəsi o qədər də yüksək olmur. Həmin oyunçuların yorulmaya qarşı dözümlüyü nə qədər yüksəkdirsə, onların rəsmi yarışlarda göstərdiyi nəticə də yüksək olacaqdır (cədvəl № 1).

Cədvəl 1.

16-17 yaşlı gənc futbolçuların məşq yüklerinin təsirindən əvvəl və sonra funksional vəziyyətlərinin göstəricilərinin dinamikası

(E – eksperimental, N – nəzarət qrupları)

( $M \pm m$ )

S №	Öyrənilən göstəricilər	Qrup	İlkin göstəricilər	Son göstəricilər	Etibarlılıq
11.	Arterial təzyiq, sistolik, mm c.st.	E	$123,2 \pm 2,0$	$120,4 \pm 1,01$	$p > 0,05$
		N	$122,5 \pm 1,3$	$118,0 \pm 1,6$	$p > 0,05$
22.	Arterial təzyiq, diastolik, mm c.st.	E	$-70,6 \pm 1,4$	$69,9 \pm 1,1$	$p > 0,05$
		N	$70,8 \pm 1,4$	$70,1 \pm 0,9$	$p > 0,05$
33.	OMS, ml/dəq/kq	E	$36,68 \pm 167,5$	$35,68 \pm 14,5$	$p > 0,05$
		N	$35,72 \pm 149,5$	$34,94 \pm 80,0$	$p > 0,05$
44.	DƏ, ş.v.	E	$12,6 \pm 0,4$	$12,6 \pm 0,7$	$p > 0,05$
		N	$13,2 \pm 0,6$	$14,1 \pm 0,5$	$p > 0,05$
55.	KEK, ş.v.	E	$39,6 \pm 2,1$	$34,7 \pm 1,4$	$p > 0,05$
		N	$35,7 \pm 1,5$	$32,9 \pm 1,0$	$p > 0,05$
66.	Ştanqe sınağı, san.	E	$73,1 \pm 4,2$	$76,2 \pm 4,5$	$p > 0,05$
		N	$73,8 \pm 4,4$	$72,1 \pm 5,2$	$p > 0,05$
77.	Gençe sınağı, san.	E	$36,9 \pm 2,8$	$39,4 \pm 2,9$	$p > 0,05$
		N	$31,1 \pm 2,9$	$35,4 \pm 2,7$	$p > 0,05$

Sürət-güt istiqamətli məşq-lərə daha çox məruz qalan futbolçuların fiziki hazırlıqları yüksək olmasından əlavə, onlarda idman zədələnmələri risqi də çox az olur.

Sürət-güt hərəki qabiliyyətinin inkişaf etdirilməsinin, idarə edilməsi texnologiyasının, səmə-

rəliliyin müəyyən edilməsi məqsədi ilə eksperimental qrupla nəzarət qrupunun futbolçuları arasında fiziki hazırlıq səviyyələrinin müqayisəli təhlili aparılmış və aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Cədvəl 2.

16-17 yaşlı gənc futbolçuların pedaqoji eksperiment prosesində fiziki hazırlıqlarının göstəricilərinin müqayisəli təhlili, ballarla ( $M \pm m$ )

Qruplar	<i>Eksperimentin mərhələləri</i>			<i>Etibarlılıq, p</i>
	1	2	3	
Nəzarət	$3,82 \pm 0,18$	$4,01 \pm 0,21$	$4,03 \pm 0,27$	$p > 0,05$
Eksperimental	$3,84 \pm 0,17$	$4,21 \pm 0,16$	$4,28 \pm 0,18$	$p > 0,05$

Sürət-güt hazırlığının müxtəlif vasitələrinin optimal uzlaşdırılması, onların istiqamətli fiziki yüklenmələrlə birlikdə çimərlik futbolçularının təlim-məşqi prosesini il boyu çox səmərəli edir, onların fiziki hazırlıq səviyyələrinin göstəricilərini yüksəldir. Fiziki hazırlığın səviyyəsinin göstəricilərinin daha çox nəzərə çarpan artımı eksperimental qrupun sürət-güt hazırlığının təlim-məşq prosesində idarə edilməsinin dinamikasında özünü göstərir (cədvəl № 2).

Sürət-güt hazırlığında müxtəlif vasitələrin optimal uzlaş-

dırılması və istiqamətlənmiş fiziki yüklenmələr idmançılarında fiziki hazırlığın səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu, illik məşq prosesində özünü futbolçuların fiziki hazırlıq səviyyəsinin göstəricilərinin yüksəldilməsi prosesində, eksperimental qrupda sürət-güt qabiliyyətinin inkişaf etdirilməsi üçün hazırlanmış məşq prosesinin idarə edilməsi texnologiyasında göstərir.

Fiziki yüklenmələrin məşq hərəkətləri vasitəsilə həyata keçirilməsi futbolçularda işgörmə

qabiliyyətinin yüksəlməsinin təminatçısına çevrilir.

Yoxlama qruplarında aparılan eksperimentdən əvvəl və sonrakı fiziki hazırlığın göstəriciləri

cədvəl 3-də verilmişdir. (eksperimental və nəzarət qruplarının hər birində 10 futbolçu iştirak etmişdir.

**Cədvəl 3.**

### 16-17 yaşlı gənc futbolçuların fiziki hazırlığın göstəriciləri

(E – eksperimental, N – nəzarət qrupları)

$(M \pm m)$

No	Tədqiq edilən göstərcilər	Qruplar	İlkin göstəricilər	Eksperimentdən sonra	Göstəricilər
1.	Qüvvə, 60 kq çəki ilə oturub-durma	E	12,2±0,61	15,6±0,52	3,4±0,55
		N	12,2±0,61	11,8±0,78	-0,8±0,51
2.	Sürət, 100m.məsafəyə qaçış (san).	E	12,6±0,14	12,0±0,14	0,6±0,14
		N	12,6±0,12	12,2±0,17	0,4±0,15
3.	Sürət dözümlüyü 400m məsafəyə qaçış (san).	E	59,8±2,34	57,2±2,25	2,6±2,35
		N	59,7±2,35	59,3±2,27	0,4±2,34
4.	Sürət-güç. Yerindən cüt ayaqla uzunluğa tullanma, (sm)	E	230±0,07	250±0,06	20,0±0,55
		N	232±0,06	235±0,05	3,0±0,55

16-17 yaşlı gənc futbolçularının fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi üçün tətbiq olunan sürət-güç qabiliyyətinin inkişafı və hazırlıq prosesinin idarə edilməsi texnologiyası pedaqoji eksperimentin ikinci hissəsini təşkil etmişdir. Bu prasesin həyata keçirilməsi zamanı texniki fənd-

lərin icrası da nəzarətdə tutulmuşdur.

#### **Nəticələr**

Aparılan təcrübələrlə və alınan nəticələrin təhlili nəticəsində tədqiqat işində aşağıdakı nəticələri qeyd etmək olar:

1. Futbolçuların hazırlıq prosesinin idarə edilməsi

texnologiyası bütün hərəki qabiliyyətlərin inkişaf dinamikasını nəzarətdə saxlamağa imkan verir.

2. Sürət-güt hərəki qabiliyyətinin inkişafına yönəldilmiş məşğələlər bütün funksional sistemlərin inkişafına zəmin yaradır və futbolçuların xüsusi iş qabiliyyətini artırır.

### İstifadə olunan ədəbiyyat

1. “Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Programı”. “Yeni Azərbaycan” qəzeti. 10 oktyabr 2005. Bakı №180

2. Bağırov R.K., Əliyev İ.S. “Futbol”. Dərslik. Bakı, 2012, AzDBTİA

3. Bağırov R.K., Əliyev İ.S. “Futbolun taktikası”. AzDBTİA, Bakı, 2009

4. İbrahimli A.M., Ağalarov Y.T. “Futbolun texnikası”. AzDBTİA, Bakı, 2008

5. Qarayev G.Q. “Futbol təlim, məşq və oyun nəzəriyyəsi”. Dərs vəsaiti. “Müəllim” nəşriyyatı. Bakı, 2005

6. Aşmarin B.A., «Теория и методика педагогических исследований в физическом воспитании». Москва. Физкультура и спорт, 1978

7. Годик М.А., Казарин А.А. Количество игровых приемов и коэффициент эффективности футболистов высших разрядов. В кн. Материалы конференции ВНИИФК, М., 1976

8. Гриндер К., Х.Палке, Х.Хеммо. Техническая и тактическая подготовка футболистов. ФиС. Москва, 1976.

9. Дьячков В.М., Кливенко В.М., Новиков А.А., Преображенский И.Н., Савин С.А. «Совершенствование технического мастерства спортсменов». ФиС, 1967.

10. Матвеев Л.П. Основы скоростной тренировки. М., ФиС, 1977.

Алиев И.С., Алиев С.А.,  
Асланов А.В., Садыгов У.И.,  
Гаджиева Н.М.  
**Развитие скоростно-силовых  
двигательных способностей  
юных футболистов**

### Резюме

Основной целью данного исследования является развитие скоростно-силовых двигательных способностей юных футболистов и управление этим процессом.

В статье были изучены интеграция различных видов

подготовки и влияние развития одного вида на другого.

Была определена роль развития скоростно-силовых двигательных способностей юных футболистов в подготовительном процессе.

**Aliyev I.S., Aliyev S.A.,  
Aslanov A.V., Sadigov U.I.,  
Hajiyeva N.M.**

**Development of young footballers' high-speed and power motor abilities**

**Summary**

The main aim of the given research is the development of

young footballers' high-speed and power motor abilities and management of this process.

The integration of various training aspects, the impact of one's development on the other was studied in the given article.

The role of the development of young footballers' high-speed and power motor abilities in preparatory process was defined